

Azərbaycan Respublikası Vergilər Nazirinin  
22.01. 2015-ci il tarixli 1517040100091700№-li  
Əmri ilə təsdiq edilmişdir.

## **“Yol vergisinin bəyannaməsi”nin tərtib edilməsi**

### **Q A Y D A S I**

Bu bəyannamə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 209–cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağıının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən aşağıdakı kimi tərtib və təqdim edilir.

Bəyannamə verməli olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və bəyannaməni ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edirlər.

Bəyannamə tərtib edilərkən qaralamalara və düzəlişlərə yol verilmir.

Vergi ödəyicisi bu bəyannamə formasının tərtib edilməsi qaydaları ilə tanış olmalı, eyni zamanda bəyannamənin tərtibatı zamanı “!” (nida) durğu işarəsindən və “+” (üstəgəl), “/” (bölmə), “%” (faiz) və “Z” (zet) simvollarından istifadə etməmək şərti ilə bütün yazı xanalarını yalnız **Əlifbanın baş çap hərfləri** ilə doldurulması barədə tövsiyəyə ciddi əməl etməlidir. Kağız formalı bəyannamənin **qara və ya göy rəngli diyircəkli qələmlə** tərtib edilməsi mütləqdir.

Bəyannamə tərtib və ya təqdim edildikdən sonra hesablamalarda müəyyən edilmiş riyazi səhvlər proqram təminatı tərəfindən və ya vergi orqanı tərəfindən düzəldilir və kompüter proqram təminatı vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza göstəricilərinə daxil edilir.

- “**Qeyd**”dən sonrakı “Bəyannamə təqdim edildiyi vergi orqanın adı” sətirin xanalarında böyük çap hərfləri ilə hər xanada bir hərf və ya rəqəm yazılmaqla bəyannamənin təqdim edildiyi vergi orqanının adı göstərilməlidir.

## Misal:

Bəyannamənin təqdim edildiyi vergi orqanının adı 2 S A Y L I Ə R A Z İ V E R G İ L Ə R D E P A R T A M E N T İ

## BÖLMƏ I. Vergi ödəyicisi barədə ümumi məlumat .

- **1-ci “VÖEN”** sətirində (hər xanada bir rəqəm yazılmaqla) vergi ödəyicisinin 10 rəqəmli VÖEN-i yazılmalıdır;

Misal: **1** VÖEN 1 8 0 0 0 0 0 4 4 3

- **2-ci “Vergi ödəyicisinin tam adı”** sətirində böyük çap hərfləri ilə (hər xanada bir hərf yazılmaqla) vergi ödəyicisinin tam adı yazılır;

**2** Vergi ödəyicisinin tam adı P E T R O L M Ə H D U D M Ə S U L İ Y Y Ə T L İ C Ə M İ Y Y Ə T İ

- **2-ci “Vergi ödəyicisinin tam adı”** sətirinin alt hissəsində yerləşən **“Telefon nömrəsi”** xanalarında hər xanada bir rəqəm olmaqla vergi ödəyicisinin əlaqə telefonları yazılır;

Telefon nömrəsi (rayon, şəhər, şəhər rayonu) 0 1 2 9 9 9 9 9 9 9 0 6 4 1 1 1 1 1 1 1  
Telefon nömrəsi (mobil) 0 5 0 9 9 9 9 9 9 9 0 7 0 1 1 1 1 1 1 1

- **3-cü yeddi rəqəmli “Əsas fəaliyyət növünün kodu”** xanasında, hər xanada bir rəqəmlə vergi ödəyicisinin əsas fəaliyyət növünün statistik kodu, ondan sonra gələn fəaliyyət növünün adı göstərilən xanalarda isə böyük çap hərfləri ilə (hər xanada bir hərf yazılmaqla) əsas fəaliyyət növünün **“adı”** yazılır;

**3** Əsas fəaliyyət növünün kodu 3 5 2 1 0 adı Q A Z İ N İ S T E H S A L İ

“Əsas fəaliyyət növünün kodu” göstərilən xananın vergi ödəyicisi tərəfindən doldurulmaması bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməməsinə əsas vermir.

- **4-cü “Təqdim olunmuş əlavələrin sayı”** sətirində vergi ödəyicisi tərəfindən yaranmış zərurətlə əlaqədar bəyannaməyə əlavə olunan sənəd və əlavələrin səhifələrinin sayı yazılır (hər xanada bir rəqəm yazılmaqla);

**Misal:** Vergi ödəyicisinin təqdim etdiyi cari “**Yol vergisinin bəyannaməsi**”nə iki səhifədən ibarət əlavə sənəd qoşma edir. Bu halda “təqdim olunmuş əlavələrin sayı” xanaları aşağıdakı kimi doldurulur:

<b>4</b>	<b>Təqdim olunmuş əlavələrin sayı</b>	2	<b>vərəq</b>
----------	---------------------------------------	---	--------------

- **5-ci “Bəyannamənin növü”** adlı sətirdə təqdim olunan bəyannamənin – cari, dəqiqləşdirilmiş və ya ləğv olma bəyannaməsi olması barədə məlumat verilir. Bu məqsədlə sətirin adının qarşısındakı 3 xanadan yalnız birində “**X**” işarəsi qoyulur.

**Misal:** Vergi ödəyicisi 2015-ci ilin yanvar ayı üçün “**Yol vergisinin bəyannaməsi**”ni təqdim edir. Bu halda 2015-ci ilin fevral ayının 20-dək təqdim olunan bəyannamənin **5-ci - Bəyannamənin növü** sətirində “**Cari**” xanasına  işarəsi yazılır:

<b>5</b>	<b>Bəyannamənin növü</b> (müvafiq xanadan birində X göstərin)	<input checked="" type="checkbox"/>	<b>Cari</b>	
				Hesabat ayı üçün növbəti aym 20-dən gec olmayaraq təqdim edilir

Vergi ödəyicisi ləğv olunduqda isə “**Ləğv olunma**” xanasında “**X**” işarəsi yazılır və “**Ləğv olunma**” sözündən sonrakı xanalarda (hər xanada bir rəqəm yazılmaqla) vergi ödəyicisinin ləğv olunduğu tarix göstərməlidir:

**Misal:** Vergi ödəyicisi 25 yanvar 2015-ci il tarixə ləğv olunmuşdur. Bu halda vergi ödəyicisinin ləğv olunması barədə son bəyannamənin 5-ci sətirinin “**Ləğv olunma**” xanaları soldan sağa doğru ilk iki xanada “**gün**”, sonrakı iki xanada “**ay**”, sonuncu dörd xanada isə “**il**” aşağıdakı qaydada yazılmalıdır:

<b>5</b>	<b>Bəyannamənin növü</b> (müvafiq xanadan birində X göstərin)	<input type="checkbox"/>	<b>Cari</b>	<input type="checkbox"/>	<b>Dəqiqləşdirilmiş</b>	<input checked="" type="checkbox"/>	<b>Ləğv olma</b>	2	5	0	1	2	0	1	5
			Hesabat ayı üçün növbəti aym 20-dən gec olmayaraq təqdim edilir		Əvvəlki hesabat dövrü üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda sayyar vergi yoxlamasının başladığı gündə təqdim edilir			gün	ay			il			

- **6-cı «Vergi dövrü»** sətirində altı simvolla xanalarda bəyannamənin hansı hesabat ayına aid olmasından asılı olaraq (hər xanada bir rəqəm yazılmaqla) müvafiq ay və il yazılır.

**Misal:** Əgər bəyannamə 2015-ci ilin yanvar ayı üzrə tərtib edilsə, bu halda soldan sağa doğru ilk xanalarda **ay**, sonrakı dörd xanada isə **il** aşağıdakı qaydada yazılır:

<b>6</b>	<b>Vergi dövrü</b>	<b>C</b>	0	1	2	0	1	5
			ay			il		

## Bölmə 2. Verginin hesablanması

- **100.1 – 100..-cü** “Məhsulun adı” adlı sətirləri “**Respublika daxilində təqdim edilmiş həcm, litrlə**” sütununa aid xanalarında (hər xanada 1 rəqəmlə) vergi ödəyicisinin hesabat ayı ərzində respublika daxilində təqdim etdiyi avtomobil benzinin, dizel yanacağıın və maye qazın həcmi və **A1** xanalarında isə respublika daxilində təqdim edilmiş avtomobil benzinin, dizel yanacağıın və maye qazın həcminə görə hesabat ayı üzrə hesablanmış verginin məbləği yazılır.

**Misal:** Vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində Aİ-92 markalı 6 000 litr həcmində respublika ərazisində avtomobil benzini topdan satılmışdır.

Bu zaman rəqəmlər və verginin hesablanması aşağıdakı qaydada bəyannamədə əks etdirilir:

Sətrin kodu	Məhsulun adı	Respublika daxilində təqdim edilmiş həcm, litrlə	Vergi məbləği, manatla					
			miilyard	miilyon	min	üzr	qəpik	
100.1	B E N Z I N A I - 9 2	6 0 0 0	A1				1 2 0	0 0

Bəyannamənin **100.2 -100..-cü** sətirləri üzrə yazılışlar bu qaydada aparılaraq bəyannamədə əks etdirilir.

- Bəyannamənin **101** “**Cəmi hesablanmış vergi məbləği**” xanalarında isə **100.1 - 100..-cü** sətirlər üzrə vergi məbləğləri toplanaraq yekun vergi məbləği əks etdirilir.

- Bəyannamənin vergi ödəyicisinə aid məsuliyyəti hissəsində sol tərəfdə yerləşən “**fərdi sahibkarın və ya hüquqi şəxsin rəhbərinin**”, ikinci “**baş mühasibin**”, üçüncü “**bəyannaməni tərtib edən məsul şəxsin**” çərçivələrdə vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və bəyannaməni tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla onlar tərəfindən imzalanır. Bəyannamə rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra “**bəyannamənin tərtib edilmə tarixi**”nə dair xanalarda bəyannamənin tərtib edilmə tarixi qeyd olunmalıdır.

**Misal:** “A” müəssisəsinin 2015-ci ilin yanvar ayı üçün “Yol vergisinin bəyannaməsi” rəhbər şəxs tərəfindən 15.02.2015-ci il tarixdə imzalanmış və möhürlə

təsdiq edilmişdir. Bu halda, “**Bəyannamənin tərtib edilmə tarixi**”nə dair xanalar aşağıdakı kimi yazılır:

1	5	0	2	2	0	1	5
---	---	---	---	---	---	---	---

- Bəyannamə auditor tərəfindən (agent) tərtib edildiyi halda sağ tərəfdə yerləşən “bəyannaməni auditor (agent) tərtib edildiyi halda onun S.A.A” çərçivədə auditorun (agentin) soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla bəyannamə imzalanaraq “auditorun (agentin) VÖEN” xanalarında VÖEN-i göstərilir.

- Vergi orqanı tərəfindən kağız formasında qəbul edilmiş bəyannamələrdə “**bəyannamənin qəbul edilməsi №-si və tarixi**” çərçivəsində bəyannamənin daxil olma tarixi və qeydiyyat nömrəsi göstərilir .

- Bəyannamənin qəbul edilmə №-si və tarixi çərçivəsində bəyannaməni qəbul edən şəxsin soyadı, adı və atasının adı (çərçivədən kənara çıxmadan) yazılmaqla imzalanır.

- Bəyannamənin aşağı sağ küncündə göstərilmiş “**poçt ştempelinin vurulma tarixi**” xanalarında bəyannamə poçt vasitəsi ilə göndərildiyi halda zərfin üzərinə vurulmuş poçt ştempelinin tarixi yazılır.

**Misal:** “A” müəssisəsi 2015-cü ilin yanvar ayı üzrə “Yol vergisinin bəyannaməsi”ni poçt vasitəsilə təqdim etmiş və bəyannamə qoyulmuş zərfin üzərinə poçt ştempelinin tarixi “17.02.2015” vurulmuşdur. Bu halda, vergi orqanı tərəfindən bəyannamənin “poçt ştempelinin vurulma tarixi” xanasında tarix aşağıdakı kimi yazılır:

1	7	0	2	2	0	1	5
---	---	---	---	---	---	---	---

- “Poçt ştempelinin vurulma tarixi” çərçivəsindən aşağı sağ küncə isə “xüsusi otağın ştamplı” vurulur.

Bəyannamə vergi orqanlarına birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Bəyannamə internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olan xanalar doldurulmur.

---